



XUDAFƏRİN

“Xudafərin harayından qalan mən!..”



Qəzet 1932-ci ildən çıxır № 09-10 (6861-6862) 23 avqust 2022-ci il Cəbrayıl RİH-nin qəzeti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşməne lazımı dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq”.

(4 oktyabr 2021-ci il.
Cəbrayıl şəhərində cəbrayılı
ziyalılarla görüşdəki çıxışından)



Şəhidlərimiz ziyarət olunmuşdur

23 avqust 2022-ci il tarixdə Cəbrayıl rayonunun artıq tarixə qovuşmuş işğal gününün 29-cu ildönümündə 3 saylı qəsəbədəki “Şəhidlər Xiyabani” və 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində Respublikamızın ərazi bütövlüyü uğunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi yad olunmuş, abidələri önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Rayon Təşkilatının fəalları, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və qazilər iştirak etmişlər.

“XUDAFƏRİN”



23 avqust 1993-cü il - Cəbrayılın tarixə qovuşan işğal təqvimi

Hər il qəzetimizin avqust buraxılışını çapa hazırlayanda 1-ci səhifəmizdə ürek ağrısı ilə mənsətə “23 avqust - Cəbrayılın işğalından... il keçir” ifadəsini çıxardırıq. Cəbrayıl nisgimizdən, yurd həsrətimizdən söhbət açırdıq. Lakin eyni zamanda “haqq nazilər, üzülməz” həqiqətinə söykənib, yaman günün ömrünün sona çatacağına və torpaqlarımızın işğaldan azad olunacağına inamımızı da itirmirdik. Oxucularımızı işıqlı gələcəyə - yurdd həsrətimizin sona yetəcəyinə ümidimizi üzməməyə səsləyirik. 2020-ci ilin avqust ayında da mənsətə “23 avqust - Cəbrayılın işğalından 27 il keçdi” ifadəsini çıxarmışdım. Nədənə intuitiv bir duyğu mənə xəbər verdi ki (2020-ci ilin 3 aprelində gecə yuxuda torpaqlarımızı işğaldan azad görmüşdüm və camaatımızın Ziyarət dağının etəyinə yığışib məndən məsləhət üçün neçə qurban kəsməyimizi soruşmuşdular), işğal tariximizin artıq tarixin arxivinə qovuşmasına az qalıb. Müavinim Hidayət


Baş redaktordan

Səfərliyə nikbin ovqatda bir yazı işləməsinə və sərlovhəyə də ümidverici bir ad qoymasını tövsiyə etdim. Haxdan gələn, qayıbdən deyilən duyğuya nə deyəsən ki!.. “Zəfər soraqlı ayımız gələcək!..” başlıqlı yazıda Cəbrayılımızın müqəddəs ziyarət gahı, and-güman yerimiz Hacı Qaraman ocağının şəklini də verdim. Bu, ilahidən gələn bir nida idi, Hax nidası. Növbəti ay - sentyabrın 27-də başlanan 2-ci Qarabağ Müharibəsi elə “Zəfər soraqlı ay”ımız oldu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəşadətli döyüş əmri - əks-hücum əməliyyatı sinəmizə çalın-çarpaz dağ çəkmiş işğal faciəmizin üstündən xətt çəkdi. İşğal təqvimimiz tarixin arxivinə köçdü...

Qəzetimizin ötən ilki avqust sayında isə artıq 1-ci səhifədə Hidayət müəllimin “İşğal tarixindən Zəfər tarixinə (23.08.1993-

04.10.2020)” adlı yazısı özünə yer aldı. Çox şükür Allahın birliyinə! Xalqımızın, Vətənimizin başı üstündən bu qara bulud götürüldü. Əlbəttə ki, şəhidlərimizin axıtdıqları müqəddəs qanları bahasına, əlbəttə ki, Vətənimizin igidlərinin - qazilərimizin sağlamlıqlarını Vətən yolunda məqsədli şəkildə təhlükəyə atmaqları hesabıqla! Yəni bu Qələbə bizə “Allahdan buyruq, ağızıma quyruq” deməklə başa gəlmədi. Düşmənlərə görk oldu ki, Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa etməyə və qorumağa qadirdir. Yeter ki Sərkərdə güclü ola. O Sərkərdənin ətrafında Ordu və Xalqın sarsılmaz birliyi olanda, Allaha da xoş gedir, bəndəyə də. Necə ki, “Dəmir yumruq” əməliyyatı adı altında bunun canlı şahidi olduq.

Xoş günlər, xoşbəxt - Cəbrayılı gələcək naminə hər birinizə könüldolusu firavan həyat arzulayıram, əziz oxucularımız!



Səyyar qəbul-görüşlər keçirilmişdir



Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış massivində

Vətəndaşların dövlət idarələrində maneəsiz qəbuluna və müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Cəbrayıl rayonunda da uğurla icra olunur. Rayon İcra Hakimiyyətində keçirilən qəbulla yanaşı vətəndaşlarla daha yaxından təmas qurmaq üçün rayon İcra başçısı qabaqcadan elan olunmuş qrafikə uyğun olaraq Respublikanın müxtəlif bölgələrində məskunlaşmış rayon sakinləri ilə səyyar qəbul-görüşlər keçirir, mövcud problemlər yerində araşdırılır.

İcra başçısı Kamal Həsənov növbəti belə səyyar qəbul-görüşü 05 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış massivində keçirmişdir. İcra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, ərazidə yaşayan məcburi köçkünlərin iştirak etdiyi səyyar qəbul zamanı sakinlərin səsləndirdikləri arzu və təkliflər, habelə fərdi müraciətlər həssaslıqla dinlənmiş, qaldırılan məsələlər yerində araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmiş, aidiyyəti məsul şəxslərə tövsiyə və tapşırıqlar verilmişdir.

Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, həyata keçirilən siyasəti dəstəklədiklərini ifadə etmişlər.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin Nərimanov rayonundakı qərargahında



Əhalinin problemlərinin yerində həll edilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 15 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazidə yaşayan məcburi köçkünlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin göstərişi

əsasında keçirilən səyyar qəbul-görüşlərin əsas məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənmək və həllini təmin etməkdən ibarətdir. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərə göstərilən hərtərəfli diqqət və qayğıdan ətraflı söhbət açaraq, Respublikanın bütün bölgələrində məskunlaşmış köçkünlərin yaşayış şəraitinin və məşğulluğunun yaxşılaşdırılmasının daim ölkə başçısının diqqət mərkəzində olduğunu bildirmiş, ölkəmizdə və işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərindən geniş söhbət açmışdır.

Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənmiş, onların müraciətlərinin bir çoxu yerində həll edilmiş, digərlərinin isə qısa zamanda öz həllini tapması üçün aidiyyəti qurumlara və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində



Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhalinin problemlərinin həlli məqsədi ilə 08 iyul 2022-ci il tarixdə Sabirabad rayonu, Şəhriyar köçkün qəsəbəsində məskunlaşan Cəbrayılı məcburi köçkünlərlə səyyar qəbul keçirdi. Aparatın məsul əməkdaşları və rayon sakinlərinin iştirak etdiyi qəbulda İcra Hakimiyyətinin başçısı Kamal Həsənov görüş iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan quruculuq-abadlıq işlərindən, həyata keçirilən sosialyönlü islahatlardan, iqtisadi sahədə əldə olunan uğurlardan danışmışdır.

İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar vermiş, təklif və müraciətlərinin bir qismi yerində həll olunmuş, digərləri barədə müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti təşkilatlara ünvanlanmışdır.

Tədbirdə çıxış edən rayon sakinləri işğaldan



azad olunmuş ərazilərdə, eləcə də ölkədə görülmüş böyük quruculuq işlərinə və məcburi köçkünlərə daima göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Mingəçevir şəhərində



Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə səyyar qəbul-görüş keçirilmişdir

Əhalinin problemlərinin yerində öyrənilməsi məqsədi ilə 12 avqust 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 74 ünvanında yerləşən "Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək" İctimai Birliyinin akt zalında vətəndaşlarla səyyar qəbul-görüş keçirmişdir.

Rayon rəhbəri sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə "Zəfər salnaməsi" kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır. Çıxış zamanı İcra başçısı müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətinin ilbəl artdığını, ölkəmizin dünya miqyasında özünəməxsus layiqli mövqe qazandığını bildirərək, bu nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik fəaliyyətinin parlaq nəticəsi olduğunu qeyd etmişdir.

Həmçinin qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerində öyrənilməsinə və operativ həllinə geniş imkan yaradır. Qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin onları narahat edən şəxsi məsələləri Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırmışlar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, həlli məqsədi ilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilmişdir.

Səyyar qəbul-görüşdən sonra Kamal Həsənov Kəlbəcər rayonu ərazisində minaya düşərək xəsərət almış polkovnik, Cəbrayıl rayonunun Sədi kənd sakinini İsbəndiyarov Vüqar Tofiq oğlunun müalicə olunduğu Gəncə şəhər Hərbi Hospitalında olmuş, hazırda stasionar müalicə alan polkovnikin səhhəti ilə maraqlanmışdır.

Hərbi hospitalın həkimləri V.İsbəndiyarovun aldığı xəsərətlərlə bağlı rayon rəhbərinə məlumat vermiş, vəziyyətinin stabil olduğunu bildirmişlər.

P.S.: Qeyd edək ki, rayonumuzun deputatı Ceyhun Məmmədov da İsbəndiyarov Vüqar Tofiq oğlunun müalicə olunduğu Gəncə şəhər Hərbi Hospitalında olmuş, hərbiçimizin səhhəti ilə maraqlanmışdır.



“XUDAFƏRİN”

Dastana dönən "24 GÜNÜN HÜNƏRİ"

İyulun 1-də Müşfiq qəsəbəsində şəhid mayor Elsevər Vaqif oğlu Paşayevin xatirəsi işığında yazılmış "24 günün hünəri" adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbir şəhidin xatirə kompleksinə önünə gül-çiçək dəstələri qoyulmaqla başladı. Hərbi orkestrin ifasında Dövlət Himnimiz səsləndirildi, şəhidlərin xatirəsi yad edildi.

Kamran Cavadın aparıcılığı ilə baş tutan tədbirdə ilk söz YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyevə verildi. Tədbir iştirakçılarını salamlayan Arif müəllim diqqəti şair-publisist, tarix müəllimi Mirzə Miriminin yazdığı "24 günün hünəri" kitabına yönəldib, qeyd etdi ki, bu kitab "Qarabağ" ordenli şəhidimiz mayor Elsevər Paşayevin 24 günlük döyüş yoluna həsr olunmuş qəhrəmanlıq dastanıdır. Bu kitabı Elsevərin şücaətindən bəhs edən dastanların başlanğıcı hesab etmək olar. Çünki onun qəhrəmanlığı haqda bundan sonra da neçə-neçə kitablar yazılacağına, dastanlar bağlanacağına inanıram. 44 günlük şanlı Vətən müharibəsində cənab Ali Baş Komandanımızın sərkərdəliyi ilə şücaət göstərmiş bütün igidlərimiz haqqında bu cür kitablar yazılmağa layiqdirlər. Bu gün biz belə bir kitabın işığına toplaşmışıq.

Daha sonra çıxışında mayor Elsevər Paşayevin həyat yolundan danışan YAP sədri şəhid ailələrinin, qazilərin daim dövlətimiz



Mayor Mehman Qaragözov bir meqamı da xatırladı ki, Elsevər tək hərbi taktikası və çevikliyi ilə düşməne sarsıdıcı zərbə vurmurdu, o, həm də döyüşdən-döyüşə öz qəhrəmanlıq ruhlu şeirləri ilə biz döyüşçü yoldaşlarını mənəvi olaraq qidalandırır, bizə əzmkar ruh verir.

Elsevərin digər zabit yoldaşı baş leytenant Əmirbəy Ramaldanov da onun igidliyi ilə döyüş yoldaşlarına əsl döyüşçü örnəyi olmasından söz açdı. Qeyd etdi ki, o, dostluqda, yoldaşlıqda da əsl sədaqətli dost idi. Biz ömrümüz boyu Elsevərin balalarına bir əmi kimi arxa-dayaq duracağıq. Elsevərin doğmalarına isə həmişə sadıq dost-doğma insanlar olacağıq. Allah ruhunu şad eləsin!

Deputat Ceyhun Məmmədovun köməkçisi

si Rəşad Quliyev, QMƏVŞAİB-in Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi İbrahimovlu, şairə Elmira Aslanxanlı, "Avaz" televiziya Muğam müsabiqəsinin müəllifi və layihə rəhbəri Zərifə Tapdıqızı, akademik M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin direktoru Şəlalə Qasımlı, kitabın redaktoru Şakir Albaliyev və başqaları çıxışlarında "24 günün hünəri" kitabının ədəbi qəhrəmanını mayor Elsevər Paşayevlə bağlı fikirlərini bölüşdülər.

Şəhidin əmisi Mərkəz Paşayev Elsevərin hələ uşaqlıq illərindən bədii yaradıcılıqla məşğul olmasından, divar qəzetinin redaktoru olmasından danışdı. Axırda Cəbrayıl rayon rəhbərliyinə, Yeni Azərbaycan Partiyasının sədri Arif Fərzəliyevə, Qaradağ rayon rəhbərliyinə və deputatına, kitabın müəllifi Mirzə Mirimliyə, tədbirin təşkilatçılığına və iştirakçılara minnətdarlığını bildirdi.

Şəhid mayor Elsevər Paşayevin qızları Nəzrin və Banu atalarının xatirəsinə şeirlər söylədilər.

Tədbirin bədii hissəsində akademik



M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin şagirdlərinin ifasında "Bayraq" rəqsi, "Qələbə" mahnısı ifa olundu, şəhidlər haqqında kompozisiya, işğaldan azad olunmuş bölgələrimiz haqqında səhnəciklər nümayiş etdirildi.

Elsevər Paşayevin övladı Nəzrin Paşazadənin ifasında "Qarabağ" mahnısı səsləndirildi və sonda şəhidin həyat yoldaşı Xəyalə xanım təşkilatçılara və iştirakçılara təşəkkürlərini çatdırdı.

Şakir ALBALIYEV



Şəhidin anım mərasimi

1969-cu ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuş 1-ci Qarabağ müharibəsinin şəhidi Rüstəmov Məhəmməd Xasay oğlunun Bakı şəhəri, Yasamal rayonunda yerləşən Xurşudbanu Nəvəvan adına kitabxanada anım mərasimi keçirilmişdir. Anım mərasimində YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl rayon İcra Hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Orxan Məmmədov, Milli Məclisin üzvü Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, İcra nümayəndələri, Az.QMƏVŞAİB-nin Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov və Cəmiyyətin üzvləri, kitabxana müdiriyyəti, Cəbrayıl Tarix diyarşünaslıq muzeyinin direktoru Ayten xanım Fətullayeva və muzeyin əməkdaşları, şəhid anası Səkinə xanım, şəhidin ailə üzvləri, doğmaları və döyüş yoldaşları iştirak etmişlər.

Tədbirdə Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin və Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin əməkdaşları və şagirdləri musiqili və ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

"XUDAFƏRİN"



zin diqqət mərkəzində olduğunu da diqqətə çatdırdı.

Qaradağ rayonundan olan millət vəkili Aydın Hüseynov çıxışında bildirdi ki, bu gün mayor Elsevər Paşayevin xatirəsi işığına onun döyüş yoldaşları, qazilər, şəhid ailələri də təşrif buyurublar. Biz şəhid valideynləri qarşısında baş əyirik, çünki onları bu cür qəhrəmanlıq ruhunda siz böyütmüşünüz, tərbiyə etmişiniz. Zaman-zaman şəhidlərimizin xatirəsi xalqımız tərəfindən anılacaq, dünya durduqca şəhidlərimiz yaşayacaqlar. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə cansağlığı arzulayıyıq.

"24 günün hünəri" kitabının müəllifi şair Mirzə Mirimliyə söz verildi. Mirzə müəllim çıxışında yaxın qohumu kimi Elsevər Paşayevi uşaqlıq dövründən tanıdığını, onun bir insan kimi xarakter cizgilərini xatirələri əsasında danışdı. Şəhidin döyüş yolu və ümumiyyətlə hərbi həyatı barədə müəyyən məlumatları çatdıran kitabın müəllifi kitabın yazılma zərurəti ilə bağlı da söhbət açdı.

Mayor Elsevər Paşayevin döyüş yoldaşı mayor Mehman Qaragözov onunla birlikdə keçmiş olduqları döyüş yolundan danışaraq bildirdi ki, ilk döyüşümüz Yarəhmədli kəndində oldu, məqsəd Gordubaba yüksəkliyini ələ keçirmək, daha sonra Dağtumas istiqamətində irəliləmək idi. Bu zaman taborumuz fitnəkar düşmənin pusqusuna düşdü, mayor Elsevər Paşayev hərbi bacarığı sayəsində taboru mühasirədən çıxarda bildi.

Daha sonra Dağtumasda şiddətli döyüşlərdə Elsevərin misilsiz şücaətindən danışdı və bildirdi ki, Dağtuması azad edəndən sonra Qubadlı istiqamətinə doğru hərbi yürüşümüzü davam etdirdik.



Soykökünün və yurdunun fədaisi idi

Yıxılan qala (Həyat yoldaşı Aytəkinin dilindən)

Bir qalam var idi qalın divarlı, əzəmətli, möhtəşəm, dayanıqlı. Bu qalının iki böyük qülləsi var idi biri sən idin biri atam Düşünürdüm ki heç bir düşmən bu qalanı fəth edə bilməz. Atalarımız deyib ki sən saydığını say gör fələk nə sayır. Əvvəlcə 2020-ci il oktyabrın 21-də ən böyük qülləmi yıxdı fələk. Səni məndən aldı, İlyasım! Ağladım-sızladım, dünyam yıxıldı, özümü tək-kimsəsiz, arxasız sandım... Ürəyimdəki İlyas adlı yara qaysaqklamamış yeni yara açdı. 2022-ci ilin iyulun 18-də mənə təkrar acı yaşatdı. Bu səfər atamı əlimdən aldı. Qol-qanadım sındı, qəddim əyildi. Qapımıza yüzrlə məşin gəldi. O məşinlarda qohum, dost, iş yoldaşlarım gəldi. O yüzrlərin içində gözüm tək səni axtardı. Gəl, sənə çox lap çox ehtiyacım var. Gözlərimi yolda qoyan İlyasım.

İLYASDAN Aytəkinə (Şəhidin dilindən)

Mən gəlmişdim, sevimli həyat yoldaşım. Cismən olmasam da, ruhən sənin yanındaydım. Mən həmişə arxandayam, kişi qeyrətli Həcərim mənəm. Heç vaxt özünü arxasız sayma, əzizim. Mən olmasam belə sənə iki dağ boyda əmanət qoymuşam. Biri Ömər, o biri Arzuman. Onlar hər ikisi səni həmişə qoruyacaq, arxanda dağ kimi duracaqlar. Buna şübhən olmasın, gözümün nuru!

Tamella FƏRZƏLİYEVƏ,
müəllimə

Süleymanlı kəndindən Beyləqan torpağına işləmək üçün gələn Nəsir Rəhimov ömrünü-günü bu torpağa bağladı, həyat yoldaşı Ziba xanımın Qəhrəmanlı sovetliyinin Milabad kəndində ev-əşik qurub, ailə-uşaq sahibi oldular. Onların beş qızları, Arzuman və İlyas adlı iki oğlu oldu. Lakin İlyas gənc ikən dünyasını dəyişdiyindən, Arzuman evin tək oğlu övladı kimi ailə yükünü çəkməkdə atasına köməkçi oldu. Baxmayaraq ki, ailə gün-günzərən, dolanışqı baxımından yaxşı yaşayırdı, gözəl dövrən keçirirdi, ancaq yenə də ürəklərində ata-baba yurdu olan Cəbrayıl torpağına böyük sevgi bəsləyirdi, məqam, imkan olduqca doğma Süleymanlı kəndinə baş çəkirdi, doğmaları, qohum-əqrəbaları ilə görüşür, xeyirdə-şərdə bir olurdular...

Arzuman kişi əslən Qərbi Azərbaycanlı olan Sona Mayılova ilə evli idi. Onların Ceyhun, Ceyhunə, İlyas və Əfsanə adlı iki qız, iki oğlu övladları dünyaya gəldi. Göründüyü kimi, ailənin 3-cü övladı olan İlyasa həyatdan vaxtsız köçmüş əmisinin adını qoymuşdular. Xalqımızın adqoyma ənənəsindən həyatdan köçən əzizinin adını ailədə, nəsilə övlada qoymaqla bir təskinlik tapmaq niyyəti güdülmüşdür. Beləcə, İlyas Arzuman oğlu Nəsirovun 4 iyul 1985-ci ildə Beyləqanın Milabad kəndindən başlanan ömür yolu mənəvi olaraq həm də yarımçıq qalmış əmisinin ömür yolunu davam etdirmək kimi bir missiyanı daşıyırdı. Deməli, anadan olandan balaca İlyasın çiyinlərinə ailə tərəfindən belə bir mənəvi yük də qoyulmuşdu. 1991-2002-ci illərdə Vilayət Cəfərov adına Milabad kənd orta məktəbində təhsil alan İlyas Nəsirov 2003-2004-cü illərdə Cəlilabadda kəşfiyyatçı kimi həqiqi hərbi xidmətdə oldu. Diqqət edin, yenə çiyində bir mənəvi yük - kəşfiyyatçılıq missiyası daşdı. Hərbi xidmətinə başa vurduqdan sonra bir müddət Moskva, Rusiyaya dolanışqı dalınca gedən İlyas bu qərrib diyarda aram ola bilmədi, dinclik tapmadı və sanki o, doğulandan üzərinə qoyulmuş mənəvi missiyanı davam etdirməyin vacibliyini düşünüb vətənə qayıtdı. 2007-ci ildən MAXE kimi yeni ordu sıralarına yollandı. Axı onun dedə-baba yurdu - atasının,




babasının vaxtaşırı olaraq gedib baş çəkdiyi Cəbrayıl torpağı işğal altında idi. Bu yurdu düşməndən azad etmək məhz İlyas kimi mürd, qoçaq vətən oğullarının hünəri ilə mümkün idi.

Ailənin, nəslin özündən sonra davamçısı olmaq fikrini də anlıyır İlyas. 2010-cu ilin 27 fevralında - Xocalı faciəsinin ildönümündən 1 gün sonra toyları oldu. Əslən Qərbi Azərbaycandan olan Aytəkin Məhəmməd qızı Əliyeva ilə ailə həyatı qurdu. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin tarix fakültəsini bitirmişdi Aytəkin. İlyas fikirləşdi ki, xalqın balalarına tarix dərsi deyənlər öz övladlarını da tariximizə, tarixi-mədəni irsimizə, tarixi torpaqlarımıza məhəbbət ruhunda böyüdüb tərbiyə edər. Tariximizə və soy-kökünə bağlılığından irad ki, hazırda 6-cı sinifdə oxuyan ilk övladına nənəsi Ziba xanımın adını qoydu. 4-cü sinifdə oxuyan oğluna Ömər adını qoydu. Atasını

zuman kişi 2011-ci ilin 23 dekabrında dünyasını dəyişmişdi. Ona görə də 2019-cu ildə dünyaya gələn sonbeşik övladına da atasının adını qoymuşdu.

Bax beləcə, nəslə, soykökə və vətənə məhəbbət ruhunda bir ömür yaşayırdı İlyas. Başqa sözlə, soykökünün və yurdunun vurğunu idi. Babasının, atasının yurd sarıdan nigaran, nisgilli ruhlarını sevindir-mək, doğma yurdumuzu, Qarabağımızı düşmən tapdığından azad etmək üçün tarixi fürsət, döyüşə atılmaq əmri gözləyirdi. 2016-cı ilin aprel döyüşləri ona bu istəyini gerçəkləşdirməyə ilkin şans verdi. Cocuq Mərcanlıda - Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə göstərdiyi misilsiz şücaət Ali Baş Komandanımız tərəfindən də yüksək qiymətləndirildi. Prezidentimiz özü şəxsən ona qızıl saat hədiyyə etdi və "İgidliyə görə" medalı ilə təltif olundu.

İlyasın həyat yoldaşı Aytəkinlə



söhbət zamanı qürurla deyir ki, o, tarix müəlliməsinin tarix yazan qəhrəmanıdır. İlyas gizir kimi 2016-cı ildə xüsusi döyüş kursu keçmişdi, xüsusi təyinatlı döyüşçü kimi döyüşlərdəki xüsusi fəallıqları müqabilində dövlətimiz tərəfindən bir orden və on iki medalla təltif olunmuşdur. O, həyatda olduqca

qanı bahasına işğaldan azad olunmuş doğma yurd yerlərimizə getmək arzularını dile getirdilər.

Cəbrayıl, Füzuli, Qubadlı, Laçın istiqamətlərində rəşadətli döyüşən gizir İlyas Arzuman oğlu Nəsirov 2020-ci ilin 21 oktyabrında Laçın




səbri və sakit insan idi. Bundan başqa, onun yaxşı səsi vardı, adətən "Laçınım" mahnısını oxuyardı o, elə haray çəkdiyi mahnıdakı kimi, Laçın torpağında da şəhidliyə qovuşdu. Çox istəyirdim ki, onun qəhrəmanlığı "Vətən Müharibəsi Qəhrəmanı" kimi yüksək bir fəxri adla da qiymətləndirilsin.

Gizir İlyas Nəsirovun qardaşı Ceyhun Rəhimovla, yaxın qohumları Elman Süleymanovla da söhbətləşirəm. Onlar şəhidlərimizin

rayonunun Güləbird kəndi uğrunda döyüşlərdə düşmənin top mərmisinə tuş gəlib, 4 nəfər döyüşçü yoldaşı ilə bir yerdə şəhadətə qovuşdu. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən "Azərbaycan bayrağı" ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və başqa medallarla qiymətləndirilmişdir.

Şakir ALBALIYEV



Ailədən gələn vətən sevgisi



sonsuz istək 2009-cu ildə ailəni Biləsuvara köçməyə vadar etdi. Biləsuvar ərazisindəki 11 saylı qəsəbədə gəlib köçlərini saldılar. Ona görə də ailənin şəhid övladı Nicatın qısa və şərəfli ömür naməsinə nəzər yetirdikdə məlum olur ki, o, 2007-2009-cu illərdə Sumqayıtda fəaliyyət göstərən Qubadlı rayonunun Hal kənd orta məktəbində təhsil alsada, sonrakı illərdə Vahid İsmayılov adına Çərəkən kənd orta məktəbində təhsilini davam etdirib. Daha sonra isə aqronomluq ixtisası üzrə peşə təhsili alıb.

adının verilmədiyini də bəlkə uşaq dünyasında çək-çevir edirdi. Slavyan xalqlarında, ruslarda ata adının övlada verilməsi nə qədər dərəcədə təbii olduğu halda, bizlərdə ata adının övlada qoyulması da o dərəcədə qeyri-normal, adət-ənənədən kənar hal sayılır (istisnaları nəzərə almasaq). Bəlkə də, böyük qardaşına babası Əli kişinin adını qoyan atası Nicat da ənənəmizə müxalif olmazdıda, öz adını qoyardı. Xüsusən də özünün doğum günündə dünyaya gəlmişdi Nicat. Ancaq bütün bunlara rəğmən özünün davamçısı olduğunu düşünərək, oğlunun simasında və-



Birinci Qarabağ müharibəsinin ağırlıqları xüsusən də 1973-cü il təvəllüdü əsgərlərimizin tale-ömür yollarının tən ortasından gəlib keçdi. 15 sentyabr 1973-cü ildə Tinli kəndində dünyaya göz açan Əliyev Qorxmaz Əli oğlunun da taleyindən həmçinin. Cəbrayıl özünümüdafiə batalyonunun tərkibində yadelli işğalçılara qarşı döyüşlərdə iştirak edən Qorxmaz Əliyev məcburi köçkünlükdə Sumqayıt ərazisində məskunlaşdı. 1999-cu ildə Soltanlı kəndindən olan İbişova Ramilə Qubad qızı ilə ailə qurdu. 2000-ci ilin 10 yanvarında dünyaya gələn oğluna atası Əli kişinin adını qoydu. Bu, ataya, soykökə olan bağlılığından irəliləyən bir hal idi. 2001-ci ilin 15 sentyabrında doğulan ikinci oğluna Nicat adını qoyanda, bəlkə də, özünün ad günündə dünyaya gəldiyi üçün özünün başa çatdırma bilmədiyi qələbə yolunu-vətənin azadlığı nıcatını onun taleyində görmək istədi. İstədi ki, oğlu Nicat böyüyüb onun döyüş yolunu davam etdirsin, yağı tapdağında qalan yurd yerlərimizi düşmənlərdən azad eləsin. 2007-ci ilin 24 noyabrında dünyaya gələn qızına Ayşən adını qoydular. Bəlkə də, burdakı Ay ifadəsi Ay-ulduz təsvirli bayrağımıza, şən ifadəsi isə qələbə müjdesindən doğan şən, sevinc dolu ovqatımıza işarə edən şüurlu bir duyğunun inikası idi.

Mən, əlbəttə, bu sözləri gəliş-gözlər kimi demirəm. O uşaqların böyüyəndə tutduqları yol dediklərimi təsdiqləyir. Belə ki, ailə evvelcədən şəhərdə - Sumqayıtda məskunlaşsa da, ölkədə və dünyada gedən urbanizasiya proseslərinin əksinə olaraq şəhərdən kənd, rayon yerinə köçməyə üstünlük verdilər. Çünki Biləsuvar - İmişli ərazisi vətən torpaqlarına - doğma Cəbrayıla bir köç mənzili qədər yaxın idi. Doğma yurda olan

Başqa sözlə, ailədəki uşaqların hər üçü Sumqayıt şəhərində doğulsalar da, onların həyatının davamı əhalimizin kompakt şəkilində məskunlaşdığı Biləsuvar rayonu ilə bağlıdır. Bu, əlbəttə, valideynlərin doğma yurd sevgisinin və bu sevgini övladlarına aşılamağın nəticəsidir. Belə ki, ailənin ilk övladı Əli hərbi xidmətdən sonra MAXE kimi hərbi heyətə seçmişdi. Baş çavuş kimi orduda xidmət edirdi.

Ailənin ikinci övladı Nicat da hələ orta məktəbdə oxuduğu illərdən hərbi həyata özünü meylləndirmişdi. 10-cu sinifdə oxuyan bacısı Ayşənlə söhbət edərkən deyir ki, rəssamlığa həvəs göstərirdi. Onun 7-ci sinifdə oxuyarkən çekdiyi bir rəsm nümunəsini də mənə göstərdi. Həmin rəsmdə dağlar, təpələr, bir tərəfdə düşmən əsgəri və s. təsvir olunmuşdu. Demək bu, həm də o demək idi ki, Nicat hələ uşaq ağı ilə anlayırdı ki, atasının, anasının yurdunu, dedə-baba torpağını amansız və mənfur düşmənlərdən xilas etmək məhz vətən oğullarının müqəddəs əməli olmalıdır. Atasının keçmiş döyüşçü olduğunu, atasının ad günündə dünyaya gəldiyini və ona havayı yerden Nicat

tənin nıcatını xəyallana-raq, ona Nicat adını verdi. Müharibənin amansız qanunlarından birini Herodot belə ifadə edir: "Dinc vaxtı oğullar atalarını dəfn edirlər, müharibədə isə atalar oğullarını". Lakin bu, həm də elə o mənaya gəlir ki, atalarının timsalında "şəhid atası" adı-ünvanı ilə mənəvi olaraq oğullar da yaşayır.

Bəli, Nicat öz uşaqlıq təsəvvürlərində hərbiçilik barədə formalaşdırdığı fikirləri həddi-buluğ yaşına yetdikdə qetilləşdirdi. 2019-cu ilin 2 oktyabrında həqiqi hərbi xidmətə yollandı. Puləmyotçu kimi Tərtər ərazisində oldu. Elə o vaxtlardan da qərar verdi ki, hərbi xidməti bitirdikdən sonra qardaşı Əli kimi hərbi həyatını davam etdirəcək. Nicatın vətən-yurd sevgisi hər şeydən əvvəl, onun doğulduğu ailə tərbiyəsindən gəlirdi. Hələ özünün əsgərlik gündəliyində bu misraları da qeyd edibmiş:

Yaralı zabitimizlə görüş



Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının fəalları 26 iyulda Kəlbəcər ərazisində mənfur ermənilərin basdırdığı minaya düşərək ağır xəsarət almış Şanlı Ordumuzun briqada komandiri, polkovnik Vüqar İsbəndiyarovun müalicə aldığı Gəncə Mərkəzi Klinikasında olmuşlar. Ona Allahdan şəfa diləmiş, müalicəsinin gedişi ilə maraqlanmışlar.



Cəbrayıl rayonunun Minbaşılı ərazi dairəsinin Sədi kəndində dünyaya gələn Vüqar hələ uşaqlıqdan hərbi sənətinə meyl göstərmişdir. Bu istək onu həmyaşıdı, bibisi oğlu İlqar Xankişiyev bu əmrə çoxdan gözləyirdilər. 44 günlük Vətən Müharibəsi tarixi Zəfərlə bitəndən sonra Şanlı Ordumuzun zabitləri Vüqar və İlqar Müzəffər Ali Baş Komandanımız tərəfindən bir sıra təltiflərlə mükafatlandırıldılar. Hər ikisinə polkovnik hərbi rütbəsi verildi.

Onları həmişə narahat edən işğal altında qalan doğma torpaqlarımızın həsrətiydi.

Nəhayət, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandanımız erməni faşistlərinin növbəti hərbi tərxiatının qarşısını almaq üçün əks-hücum əmrini verdi. Vüqar İsbəndiyarov və bibisi oğlu İlqar Xankişiyev bu əmrə çoxdan gözləyirdilər. 44 günlük Vətən Müharibəsi tarixi Zəfərlə bitəndən sonra Şanlı Ordumuzun zabitləri Vüqar və İlqar Müzəffər Ali Baş Komandanımız tərəfindən bir sıra təltiflərlə mükafatlandırıldılar. Hər ikisinə polkovnik hərbi rütbəsi verildi.

Biz sizinlə fəxr edirik, Qalib Azərbaycan Ordusunun zabitləri!

"XUDAFƏRİN"

*Səngərində keşik çəkən əsgərəm,
Min dərd çəkən dərddilərin qalması.
Ölər olsam, öləcəyəm bir kərə,
Ana-bacı saçlarını yolmasın.*

Bununla bir qeyrətli vətən əsgəri kimi vətəni işğalçılardan azad edəcəyinə özünə söz veribmiş ki, "min dərd çəkən" - vətənsizlik dərdi çəkənlərimiz bu dərdədən xilas olsun. "İgid ömründə bir dəfə ölür,

nüdə Nicatın qardaşı Əli döyüşdə yaralanmışdı. Nicat isə əzm-karlıqla döyüşürdü. Onun şanlı döyüş yolu "qüdrətdən səngərli - qalalı dağlarla" əhatə olunmuş Kəlbəcər ərazisində sona yetdi. Oktyabrın 7-də onun qəhrəmancasına şəhid olması xəbəri ildırım sürətilə Biləsuvarda cəbrayılıların məskunlaşdıqları əhalimizə çatdı. Onu böyük bir izdihamla 3



saylı qəsəbə ərazisindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Onun döyüşlərdəki şücaəti dövlətimiz tərəfindən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə qiymətləndirildi.

Nicatın bacısı Ayşən söhbətə mənə dedi ki, qardaşımın arzusu mənim gələcəkdə həkim olmağımı görmək idi. Çalışacağam ki, orta təhsilimi uğurla başa vurub, onun arzusuunu gerçəkləşdirim, ruhunu sevindirirəm. İnşallah, o gün də olacaq, Ayşən! Şəhid Əlizadə

müxənnət min dəfə" kəlamımıza binaən söyləyib sözünün davamını və sonda da tövsiyə edib ki, anam-bacım vətən uğrunda qurban gəder olsam, ağlayıb saç-birçək yolmasınlar. Bu, vətənimizin nıcatı naminə doğulan və yaşayan Nıcatımızın arzusu-amalı idi.

27 sentyabr 2020-ci il. 2-ci Qarabağ müharibəsinin elə ilk gü-

Nicat Qorxmaz oğlunun ruhu onsuz da şadırd. 2-ci Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmiz xalqımızın tarixində, nəsillərin yaddaşında əbədlilik yaşayacaqdır. Vətən uğrunda qurban gədən şəhidlərin misilsiz qəhrəmanlıqları Azərbaycanımız var olduqca yaşayacaqdır!

Şakir ƏLİFOĞLU

"Salam verək insanlara" (Zərdabi Nəşr MMC, 2021) adlı şeirlər və poemalardan ibarət kitabı ilə oxucuların görüşünə gəlib tibb elmləri doktoru, professor Fazil Eyvaz oğlu Abbasov. 2019-cu ildəki "Ruhun üsyanı" adlı şeirlər kitabından sonra bu, alimin oxucuları ilə şair kimi ikinci görüşüdür. Qeyd edim ki, "Müəllifdən" adlı ön sözlə oxucuları ilə açıq və səmimi söhbət edən Fazil həkim, demək olar ki, burada özü ilə sözü, şeirləri arasına həssas bir könül körpüsü salıb.

inə dolması kimi səciyyələndirir, bununla təbiət hadisəsinə maraqlı şair yanaşması özünü göstərir. Lakin Fazil Horovlunun bu təsvirinin arxasında digər bir ictimai-faciəvi olayın da ifadəsi görünür. Belə ki, mənfur düşmənlərimiz olan ermənilərin Cəbrayılı qrad mərmisinə tutması nəticəsində atdıqları top, raket atəşləri burada "şimşək" ifadəsi ilə eyni paralel mənaya girir. Enlikürekli, ucaboynu igid mənasında Çınar ağacı həmən bu top mərmilərinə -

*O müqəddəs ağac idi -
onu ağır pır sayardıq.
Yenilməyən əzəmətin
bir İlahi sirr sayardıq.*

*Ona bir sevgimiz vardı -
görməyəndə darıxardıq.
Bir söz verib, and içəndə
dönüb çınara baxardıq.*

*Çınara biyət edənlər,
Əhd ilə niyyət edənlər
Çərşənbə axşamlarında
dibinə çırağ qoyardı.*

Təbiətlə insanın qovuşduğu poeziya

Adam oxuduqca mütəəssir olur, kövrəlik. Məncə, onun oxucularını kövrəldə bilməsi çox təbii haldır. Çünki o, həkim olaraq ixtisasca kardiocerrahdır - yəni ürək cərrahı, ürək həkimidir. Bu məntiqdən düşündükdə insan qəlbini sirlərini, incəliklərini bir alim - həkim kimi çox yaxşı bilir və buna görə də ürəyə təsir etmək də bir növ onun həkimlik sənətindən irəli gəlir. İkinci bir tərəfdən isə şairlik özü də ürək işi, könül incəliyinə vara bilmək məharəti tələb edən incə sənət növüdür.

Bu baxımdan şairlərin missiyası insanın könlünün sarı simlərini tərpəndirmək istedadı ilə müəyyənleşir. Bu amillərdən çıxış etdikdə həkim Fazil Abbasov və şair Fazil Horovlu eyni adam olduğu kimi, onun həkimliyi də, şairliyi də bilavasitə insan ürəyinin həssas və incə tellərini dilləndirməklə bağlıdır.

Kitabı gözədən keçirdikdə kitabdakı ilk şeirdə deyir:

*Mənim yazdıqlarım ömür yolumdur,
Sevincim, kədər, alm tərimdir.
Qırx il gözlədiyim ilham pərimdir -
Təzədən barışdım - küsə bilmədim,
Ruhum üsyan etdi, susa bilmədim!*

Misraların nə qədər dərəcədə həqiqəti əks etdirdiyinin fərqi oldum. Doğrudan da, şair kimi Fazil Horovlu özünü, həyatını - təleyindən keçənləri poetik sözün orbitində canlandırır və bu nostalji duyğular isə yaşanmış həyat gerçəklikləri kimi oxucularının qəlbini titrədir.


*Gözəlağaçın dəmə dəmədi,
Daşlı günəy sənəyimdi, bəmədi.
Orta kəhriz, qan ağlayan Əslidi,
Xan çinarım bağrı yanıq Kərəmdi.*

Bu rübaidə canlı həyat əfsanəsi var. Uşaqlıq dünyasının şirin məskəni olan kiçik vətəninin bədii rəsmini cızılı burada: Gözəlağaçın dəmə, Daşlı günəy, Orta kəhriz, Xan çinar... - mikrotoponimik xəritəsinin sözlə təsvirini verib və maraqlı poetik bən-zətmələr, təşxisləndirilmiş təbiət peyzajları yaradılıb. Diqqət edin: Orta kəhrizi (Əslində kəhrizin dumdurunu) Əslinin özü ilə və göz yaşı ilə müqayisə edib, Xan çinarı da eş-qdən bağrı yanıq olan Kərəmə bən-zədir.

Digər bir rübaidə isə Xan Çınara başqa bir poetik biçimdə yanaşır:

*Xan Çınar yurdumda canlı qaladı,
Şimşəkləri biləyinə doladı.
Donmuş vicdanları əritmək üçün
Özünə od vurdu - tonqal qaladı.*

Xan Çınarın "Şimşəkləri biləyinə dolması" tam yeni poetik deyimdir. Belə ki, burada təbiətdən gələn şimşəyi ildırımötürücü kimi belinə-biləy-



"şimşəkləri" belinə dolayaraq, soydaşlarımızı müharibənin bu ağır fəlakətindən qoruduğu fikri bədii həqiqət kimi bu misraların məğzindən boy göstərir. Məhz bunun nəticəsində özünə odlu şimşəkdən od vurub, özünü tonqal kimi yandırmaqla, həm də vicdanların donmuş buzunu əritmək missiyasını yerinə yetirdi Xan Çınar. Bax beləcə şair ictimai-fəlsəfi məzmun verir təbiət hadisəsinə yanaşmanın nisbətində.

"Kişi sözü var idi" adlı şeirində isə Fazil Abbasov Azərbaycan xalqının etnoqrafik cizgilərini bir kəndin simasında - özünün şahidi olduqlarının əsasında belə təqdim edir:

*Kəndimiz duz-çörəklə, bərəkətli kənd idi,
Hər qarış torpağında kişi izi var idi.
İnsanlar hər işində soya-kökə bənd idi,
Ağsaqqal məsləhəti, kişi sözü var idi.*

*Elin toy-düyünündən heç vaxt geri qalmazdıq,
Yeməklə öyünməzdik, içməklə yarışmazdıq.
Zarafat eləməkdə həddimizi aşmazdıq -
Ortada el qınağı, kişi gözü var idi.*

*Elin namusu idi ürək çəkən, şən qızlar
Ya istəkli bacıydı, ya da sevimli dildar.
Qəblərə hakim idi saf məhəbbət, etibar -
Kişi oğlu var idi, kişi qızı var idi.*

*Evdə kişinin özün heç kim yerə salmurdu,
Kişi səbri dəryaydı, hələm-hələm dolmurdu.
Əgər kişi incisə, könlün almaq olmurdu -
Yalnız bir qadın çəkən kişi nazı var idi.*

*Fazil, el-oban vardı, sənə dayağ olardı,
Bir çətinə düşsəydin köməyinə gələrdi.
Ağlasan ağlayardı, gülsən sənə gülərdi.
İnsanların bir üzü - kişi üzü var idi.*

Şairin atasının 70 yaşı, faşizm üzərindəki qələbənin 45 illiyi ilə bağlı yazdığı "Canlı abidə" şeiri də milli-etnoqrafik cizgilərin təsviri baxımından çox dəyərlidir.

*Kəndimizdə
yaşı çoxdan mini ötmüş
məhtəşəm bir çınar vardı.
Ərsə qalxan qanadları
buludları qucaqlardı.*



Kardiocerrah, tibb elmləri doktoru, professor Fazil Eyvaz oğlu Abbasov 1950-ci il dekabrın 8-də Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. 1973-86-cı illərdə M.A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləyib. 1986-91-cı illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda anesteziologiya-veanimitologiya şöbəsinin rəhbəri olub. 1994-cü ildən M.A. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin ürək cərrahliyi şöbəsinin müdürüdür. 1999-cu ilədək eyni zamanda institut direktorunun elmi işlər üzrə müavini olub. Professor F. Abbasov 150-dən artıq elmi məqalə, təziz və monoqrafiya müəllifidir. Elmi əsərləri xarici ölkələrdə və Azərbaycanıda çap olunub. Beynəlxalq elmi-praktik konfranslarda elmi maruzələrlə çıxış edib. Fazil Abbasov - Horovlu həm də gözəl şeirlər və poemalar qələmə alıb. 2019-cu ildə "Ruhun üsyanı" adlı ilk şeirlər kitabı çap olunub. "Salam verək insanlara" kitabı şairin oxucuları ilə görüşüdür.

*Çırağ sübhə kimi yansa,
niyyət hasil sayırdı...
Həmin çınarın yanından
bol sulu kəhriz axırdı...*

Xalqımızın çınar ağacı ilə bağlı təsəvvürlərini, inamını, adət-ənənəsini və s. bədii poetik ustalıqla verən Fazil Horovlu olduqca maraqlı və mütəəssireddici mənzərəni təqdim etmişdir. Burada təbiətlə insan iç-içə verilməlidir: insanın təbiətə sığınması, təbiət kultu və insan amili arasında qırıılmaz bağlilik duyğuları poetik sözün gücü hesabına çox təsirli ifadəsini tapmışdır.

*Salam, Çınar!
Atam Çınar! Anam Çınar!
Gəlmişəm bir ah çəkənsən,
Kərəm kimi yanam, Çınar!*

bəndi ilə başladığı digər bir şeirində də müəllif Çınarı təşxisləndirir, xalqımızın Çınar ağacı ilə bağlı duyğu və düşüncələrini poetik ovqat üstündə oxuculara təqdim edir.

Fazil Horovlunun Novruz xatirələrində də mütəəssireddici həyat səhneləri əksini tapıb:

*Dağlar açıb ağ ləçəyin,
Günəş buluddan çıxardı.
Novruzgüllü qar altından
Gözələrin ovub baxardı.*

Həm təbiət təsvirinin, həm də ictimai ovqatın qovuşuq verildiyi bu nümunədə də təsirli həyat həqiqətləri öz əksini tapmışdır. Başqa sözlə, Ana Təbiətlə insan amilinin vəhdətdə verildiyi bu yaradıcılıq örnekləri müəllifin görüb şahidi olduqları həyat hadisələridir ki, onları bizlərə könlünün ilham bulağından qaynayıdığı sözlər - bədii-poetik fikirlər şəklində çatdırır. Əbəs deyil ki, elə kitabını da "Salam verək insanlara" adı altında təqdim etməklə öz poetik sözü-nəfəsi ilə oxucularını salamlayır. Bir də belə dəyərli sözləri müqabilində şairin əllərini sıxıb salamlayır, yaradıcılıq uğurları arzulanır!

ALBALIYEV ŞAKİR

Xanəmir kişi Kamal Ağayevin qəbulunda

"Yaddaşına yazılanlar" silsiləsindən

Rayonumuzun digər kənd və qəsəbələrində olduğu kimi, Horovluda da zarafatçı, bəməzə və hazircavab insanlar olub. Belələrindən biri də bizim çəpər qonşumuz Xanəmir İsmayilov idi. Əvvəllər müxtəlif vəzifələrdə işləyən Xanəmir kişi pensiyaya çıxandan sonra Mahmudlu Dəmiryolu stansiyasında xırdavat anbarına müdir təyin olunmuşdu. Anbarın da ki, adı anbar idi. Kişi, özü demişkən, orda vaxtını "öldürürdü". Xanəmir kişi ilə bağlı yadımda bir neçə əhvalat qalıb. Onlardan biri ilə "Xudafərin" in sevimli oxucularını da tanış etmək istəyirəm.

Kamal Ağayev Cəbrayıldı birinci katib kimi yenidən işə başlamışdı. Rayonun vəzifəli adamları-kolxoz sədrindən, baş həkimdən, raypo müdirindən tutmuş yağ-pendir zavodunun direktoruna kimi hamı qəbula yazılır, kitabələ tanış olur, "rayonumuzda xoş gəlmisən" deyirdi. Hər kəs can atırdı ki, ilk günlərdən rayonun ağasına özünü yaxşı tanıtsın. Xanəmir kişi də fikirləşir ki, balam, onlardan mənim nəyim əskikdi, nə qədər olmasa, axı mən də bir anbarın müdiriyyəyə. Gedib görüşəcəm. Yoxsa katib elə başa düşər ki, mən onu saymıram.

Günlərin birində gedir raykoma.

Qəbul otağında əyləşmiş oğlana deyir ki, bala katibə məlumat ver, denən onu görmək istəyirəm.

- Dayı, səni katibə necə təqdim edim? Deyim ki, kim gəlib? - deyə cavab oğlan soruşur.

- Başına dönüm, denən ki, Mahmudlu stansiyasının anbar müdiri İsmayilov gəlib.

Oğlanın kabinetə girməyi ilə çıxmağı bir oldu:

- Buyur, dayı keç içəri.

Xanəmir kişi katibin otağına girdi. Asta addımlarla irəli gedib salam verdi. Kamal Ağayev salamı alıb, kişini başdan-ayağa süzdü, oturmaq üçün yer göstərdi. Sonra: - Ağsaqqal, xeyirdirmi, niyə gəlmisən? deyə soruşdu. Buyur, eşidirəm səni.

Xanəmir kişi zəhmli katibin baxışlarından özünü yığırdı. Sonra güc-bəla özünü elə aldı:

- Başaa dönüm, yoldaş Ağayev, gəlmişəm ki, sənə "xoş gəlmisən" deyim. Rayonumuz sənə qurbandı.

- Sağ ol, İsmayilov. İndi də sözüünün canını de, gəl keç mətələbə.

- Yoldaş Ağayev, başaa dönüm, pisdən-yaxşıdan axı mən də bir skladdın müdiriyyəyə. Özümə görə də adım-sanım var. Gəldim deyim ki, rayonumuza təzə gəlmisən, adamları hələ əməlli-başlı tanıyırsan. Nolar katib olanda, bəlkə mənim skladdımın da sənə bir şey lazım olar...

Katib gülümsəndi:

- Çox sklad, sklad deyirsən, nə var sənə o skladında?

- Başaa dönüm, canım sənə desin yaxşı daş duzum var, meşəoğum var, gübrəm var, paltar sabunum var, əhəngim var, göydəşim var.

Yeşik misarım var, əgər istəsən, lap şifer misarı da taparam sənə üçün.

Bayaqdan Xanəmir kişini diqqətlə dinləyən katibin hövsələsi daraldı. Birdən özündən asılı olmayaraq hiddətlə qışqırdı:

- A kişi, bir dayan görüm! Deyənsən sən "xoş gəldinə" yox, mənə elə salmağa gəlmisən! Sən öləsən bu saat səni elə bir yerə saldırıram ki, ömür boyu işiğ üzünə həsrət qalarsan.

- Yox başaa dönüm, Vallah-billah elə salmaq kimi bir fikrim yoxdur. Kasıbın olanından deyiblər. Mənim də gücüm buna çatır dana.

- Kişi ey, tez ol qalx ayağa, - deyə Kamal Ağayev əli ilə Xanəmir kişiyə kreslodan qalxmağı əmr elədi. Sonra qarıya sarı gedib, qapını açdı, geriyyə çevrilib hirsli-hirsli:

- Tez ol bu qapıdan elə çıxıb rədd ol ki, bir də gözüüm səni görməsin,- dedi - Bəxtin onda gətirib ki, ahıl adamsan, yoxsa skladdakı dediyin o şifer misarlarını mən bilərdim neyləyirdim!

Xanəmir kişi qapıdan çıxmaq istəyəndə katib nəşə fikirləşib onu saxladı:

- İsmayilov, qulaqlarını aç, mənə yaxşı-yaxşı dinlə. Gedib əyləşərsən skladda. Nə qədər ki, mən bu rayonda işləyirəm, ora oldu sən, bir köpəyoğlu sənə deyib-dolaşa bilməz. İşdir-işayət, yoxlama-zad gəlsə, deyərsən ki, bu skladda mənə Kamal Ağayev bağışlayıb. Eşitdinmi?


Xanəmir kişi:

- Bəli, eşitdim, başaa dönüm, - deyib asta-asta pilləklərlə doğru addımladı.

Bu əhvalat uzun illər rayon camaatının dilindən düşmədi.

Vaqif ALKƏRƏMOV
19.06.2022.





"Xudafərin" qəzeti 1932-ci ildən nəşr olunur. Artıq 90 ildir ki, Cəbrayıl rayonunun ictimaiyyəti ilə ünsiyyətdə olan qəzet bu müddət ərzində oxucularının sevimlisinə çevrilib.

Bunun əsas səbəbi isə təbii ki, qəzetin qələm əhlidir. "Xudafərin" in müxtəlif dövrlərdə adlı-sanlı, tanınmış redaktorları olub - Adil Əbilov, Xasay Əliyev, Şahsuvar Yusifov, Qaryağdı Həsənov, Əfsər Məmmədov, İncilab Əliyev, Fehruz Atakişiyev, Sirac

bölüşdükləri mənəvi məkana çevrilməmişdir. Qəzet imkanı daxilində həmyerlilərinin yurda qayıtmaq ümidlərini ölməyə qoymamış, "Xudafərin" adına, harayına sığınanların ümid ünvanı olmuşdur.

7 il baş redaktorun müavini, 14 il baş redaktor kimi fəaliyyət göstərmişim zamanda həmişə bir arzum olmuşdur ki, insanlarımızla bərabər "Xudafərin" də məcburi köçkünlükdən qurtulsun, doğma Cəbrayılıma qovuşsun.

Cəbrayılın son 90 illik tarixinə işıq salan "Xudafərin"

Rüstəmov, Ədil Şərifov, Hafiz Hüseynov, Sərməst Seyidəliyev, Afər Əhmədov, Seyfəddin Əliyev, Sahib Abdullayev. Məhz onların sayəsində qəzet sarsılmaz bünövrə tutub, mənəvi inkişaf yolu keçib. Bir də Cəbrayılın adlı-sanlı, tanınmış ziyallılarının, yazarlarının demək olar əksəriyyəti "Xudafərin" in şinelindən çıxaraq püxtələşiblər. Bu mənada "Xudafərin" Cəbrayılın qələm adamlarının mənəvi yaradıcılıq mərkəzi rolunu da oynayıb. Şair İsmayıl İmzazadənin rəhbərliyi altında rayonda fəaliyyət göstərən "Ümid" Ədəbi Birliyi üzvlərinin say seçmə şeir və nəsr nümunələrinin ilk dəfə "Xudafərin" də işıq üzünə görməsi bunun təsdiqidir.

"Lenin bayrağı" adı altında həyata vəsiqə alan, 1960-cı illərin əvvəllərində "Kolxoççu", 1990-cı illərin əvvəllərindən isə "Xudafərin" adı ilə nəşr olunan qəzet yeni adı ilə keçmiş sovet stereotiplərindən sıyrılmış, kommunist düşüncələrindən azad olmuşdur.

Məlumdur ki, 30 ilə yaxın Cəbrayıl camaatı erməni işğalı nəticəsində məcburi köçkün həyatı yaşamışdır. Bu ağır illərdə də "Xudafərin" cəbrayılıların birlik rəmzinə, dərd-sərini

sun. Artıq bu arzum çin olmuşdur. 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının il-dönümünü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə doğma Cəbrayıldə qeyd etdik. Həmin tədbirə "Xudafərin" qəzetinin müxtəlif sayılarını da aparmışdım. Cənab Prezidentlə görüşəndə onları təqdim etdim. Dövlət başçısı diqqətlə qəzetə göz gəzdirdi. Bu, mənim üçün bir sevinc, qürurverici an idi. Çünki ürəyimdəki arzuma çatmışdım - "Xudafərin" Ali Baş Komandanı - qalib sərkərdəni Cəbrayıldə salamlayırdı.

Bütün bunlardan sonra heç şübhə etmirik ki, ağır illərin sınağından çıxan, yurddaşlarının qələbə və qayıdış inamını ölməyə qoymayan 90 yaşlı "Xudafərin" tezliklə Cəbrayıl sakinlərinin doğma yurda dönüşünün bələdçisi və rayonumuzda aparılan bərpa-quruculuq işlərinin tərənnümçüsü olacaq.

ŞAKİR ALBALIYEV,
"Xudafərin" qəzetinin baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru

("Azərbaycan" qəzeti,
№168 (9047),
10 avqust 2022-ci il)

Məktəblimiz Təhsil Nazirliyinin qızıl medalına və Xüsusi Nümunəli Attestatına layiq görülmüşdür



Azərbaycan Respublikası Təhsil Nazirinin F-460 nömrəli əmri ilə 2021-2022-ci tədris ili ərzində göstərdiyi yüksək nəticələrə görə Respublika üzrə 136 şagird qızıl medala və Xüsusi Nümunəli Attestata layiq görülmüşdür. Qızıl medala və Xüsusi Nümunəli Attestata layiq görülən şagirdlərdən biri də rayonumuzun 23 saylı tam orta məktəbinin XI sinif şagirdi Mehdişadə Sadiq Ramil oğludur. S.Mehdişadə həmçinin Coğrafiya fənni üzrə keçirilmiş Respublika Fənn Olimpiadasında 3-cü yeri qazanaraq bürünc medal qazanmışdır.

Digər bir sevincdir ki, Sadiq Mehdişadə 2021-2022-ci tədris ilində keçirilmiş Dövlət İmtahanlarında 2-ci qrup üzrə 652 bal toplamışdır.

Qazandığı bütün nailiyyətlərə görə Sadiq Mehdişadəni təbrik edir və uğurlar arzulayırıq.

Doxsan ilin mübarək!

Düşmənlərin gözlərinə Batan oxdur "Xudafərin".
Hər bir zaman hədəfinə Çatan oxdur "Xudafərin".

Neçə illik köçkünlüyün Əzabıyla yan-yanadı.
Dərdimizin ağırlığı Dözümünü çox sınıadı.

Hər səhifədə şəhid adı, Vətən adı dilə gəldi.
Hər səhifəsi gözümüzün Yaşın silə-silə gəldi.

Cəbrayılı günlər üçün Harayladı hər an bizi.

("Xudafərin" in 90 illiyinə)

Hər bir zaman uca tutdu Vətən adlı sevgimizi.

Hər cümləsi dayaq oldu Torpağını itirənə.
Ürəyində dayanmadan Dərdi-qəmi bitirənə.

Anaların göz yaşını Silmək üçün hey tələsdi.
Bacardıqca ağırların, Əzabların yolun kəsdi.

Üzümüzü qoy güldürsün Bundan sonra xoş xəbərin.

Doxsan ilin mübarəkdir, "Xudafərin", "Xudafərin".

Yaşa-yaşa hər bir zaman, Dərdin, qəmin duy vətənin.
Neçə-neçə yarasına Məlhəmini qoy vətənin.

Xudafərin adın yaşat, Coşqu ilə, gur həvəsle.
Təmsil eyle Cəbrayılı Əbədlilik, uca səslə.

Malik ƏHMƏDOĞLU

"Xudafərin"-90

VƏFALI DOST, SADIQ YADIGAR

Ta qədimdən uzaq yolları yaxın etmək üçün çayların, iri arxların, sıldırım yarıqların üzərindən körpülər salınıb. Hətta bu körpülərdən adı tarixə düşənləri, tarixi əhəmiyyət daşıyanları da olub.

Xudafərin körpüsü kimi...

Cəbrayılın dünya şöhrətli abidələrindən sayılan, Araz çayı üzərində salınaraq Şimali və Cənubi Azərbaycanı birləşdirən, möhtəşəmliyi və uzunömürlülüüyü ilə hamını heyretə salan bu körpü qürur mənbəyimizə çevrilib.

Bir də var mənəvi körpü...

Ayrı düşmüş köülləri yaxınlaşdırən, məsafənin uzaqlığına baxmayaraq, qəlbləri birləşdirən, ruhu oxşayan, mənəvi dayağa çevrilən körpülər...

"Xudafərin" qəzeti kimi...

Köçkünlük həyatı başlayandan Cəbrayılın sakinləri ilə bərabər o da didərgin düşdü. Bakıda özünə sığınacaq tapdı. Fəaliyyətini çətinliklə də olsa davam etdirdi. Cəbrayıl sakinləri hər ay onun yolunu səbirsizliklə gözləyirdilər. Tutya kimi əl-əl gəzirdi.

Seyfəddin müəllimin də, Sahib müəllimin də (Allah hər ikisinə rəhmət eləsin) redaktor olduqları dövrlərdə qəzetdə çıxışları olub. Qəzetin həmin nömrələrini ən əziz xatirə kimi hələ də saxlayıram.

93-cü ildən bu günə kimi "Xudafərin" bizim ailənin ən əziz qonağı olub. "Xudafərin"lə böyüyüb yaşa dolmuşam. Həyatımda mənəvi rolunu danılmazdır.

Qəzetin indiki redaktoru Şakir Albalyevin imzasına isə hələ rayonda olarkən, demək olar ki, qəzetin bütün nömrələrində rast gəlirdik. Qəzetin etibarlı müxbiri, vəfali dostu və işinin peşəkəri olan redaktordur. Cəbrayılın sayılıb - seçilən ziyalılardanandır. Şakir müəllimə can sağlığı və işlərində uğurlar arzulayırdıq.

90 YAŞIN MÜBARƏK, MƏNİM DOĞMA CƏBRAYILIMIN SADIQ YADIGARI "XUDAFƏRİN"!

İnşallah, Cəbrayılıımızda daha maraqlı və rəngarəng nömrələrini oxumaq ümidi ilə...

Səidə QULIYEVA,
Milli Qəhrəman
K.Məmmədov adına Böyük
Mərcanlı kənd
tam orta məktəbin müəllimi

Nisgildən nikbinliyə səsləyən misralar

Filologiya üzrə fəlsəfə doktoru Nəsir Fəmil oğlu Xankişiyev ingilis dili üzrə mütəxəssis-alim və müəllimdir. O, eyni zamanda Nəsir Qədirlin imzası ilə şeirlər də yazır. "İngilisdilli Kanada ədəbiyyatı" adlı dəyərli tədqiqatı ilə tanışam. "Həqiqətlər, gümanlar" ("Mütərcim" 2015), "Qisas" (2018), "Məndəki mən" ("Təknur", 2020) adlı şeir kitablarının müəllifidir. Bu dəfə də Nəsir müəllim lirik-emosional duyğulara köklənərək "Qana bələnməmiş torpaq" adlı mənşüm əsərləri ilə oxucuların gözüünə gəlir. Kitabın adında ifadə olunan həqiqət təbii ki, içərisindəki məzmunu işıq salır. Burdakı "Azərbaycan əsgəri" adlı mənşüm nümunənin ilk bəndinə fikir verək:



Talan olmuş obasına-elinə, Azad olmuş hər yamacın belinə, Düşməni kəsmiş ağacların yerinə Bayraq əkir Azərbaycan əsgəri!

şıq bir qürurluluq, həyata nikbin baxış var. "Şəhidlər xiyabanı" şeirinə diqqət etsək, dediyimizi təsdiq edirik:

Onlar baxdı baş daşından, Qəlbim para-para oldu. Qəhər boğdu, göz yaşından Ruhum pəren-pəren oldu.

Belə baxış görməmişdim, İti qılınc oxvarında. Belə naxış görməmişdim Olum-ölüm qovşağında.

Şəhidlər xiyabanını təsvir edən müəllif göstərir ki, nakam şəhidlərin başdaşından bəyənənləri qəlbimi paramparça elədi. Ancaq 2-ci bənddə bu bədbin notdan nikbin ovqata keçir: şəhidlərin baxışından düşmənin bağırnı oxvarlanmış iti qılınc kimi kəsib doğradığını hiss etdiyini qeyd edir, şəhidlərin nakam taleyini olumla ölümün qovşağındakı naxışa bənzədir. Bəs bu, nə cür naxışdır? Növbəti bənddə buna aydınlıq gəlir:


Bu daş deyil - canlı insan... Cərgə-cərgə sıralanıb. Sanki onlar əzəl başdan Döyüşlərə hazırlanıb.

Bəli, daş deyil - canlı insandı deyən şair cərgə ilə dəfn olunmuş şəhid məzarlarını Qurani-kərimdə də buyurulduğu kimi, şəhidlərin ölməyib, Tanrı dərğahında diri olduqlarını bildirir; olum-ölüm qovşağındakı naxış dedikdə, məhz buna işarə etmək istəyir.

Qəzəb donub üzlerində, Sevinc, nəşə gözlerində. Bir qürur var özlərində Şəhid olmuş əsgərlərin.

Bu minvalla Qədir Nəsirli şəhidlərin üzlerində-sifətlərində düşməne qarşı qəzəb hissini donduğunu - heykəlləşdiyini, fəqət gözələrindən vətən uğrunda candan keçməyə hazır olan fədai kimi sevinc hissi yağdığını dilə gətirir. Vətən yolunda ölüm-itim olduqlarını bilərək döyüşə gedən bu igidlərin simasında bir qürur hissi vardır ki, onlar məhz haqq döyüşünə qalxdıqları üçün özlərini ürəklə, canla-başla bu mübarizə meydanına atmışlar və şərəflə qandan-candan keçərək şəhidliyə-əbədiyyətə qovuşmuşlar. Ona görə də mən yazımın hələ əvvəllərindən də qeyd etmişdim ki, kitabda kədərəngiz duyğularla sabaha inam-gələcəyə nikbin baxış bir yerdə, iç-içədir. Kitabboyu yazılmış şeirləri oxuduqca, şahidi olacaqsınız. İndi isə oxucuların kitabla üz-üzə qalmasının vaxtıdır.

Şakir ALBALIYEV



"Xudafərin" in 90 yaşı

Təbrik edirik!

"Xudafərin" qəzeti 1932-ci ildən Cəbrayıl rayon İcra Hakimiyyətinin mətbu orqanı kimi nəşr olunur. Artıq 90 ildir ki, Cəbrayıl rayonunun ictimaiyyəti ilə ünsiyyətdə olan bu qəzet bu müddət ərzində oxucularının sevimlisinə çevrilib. Onu oxucularına sevdiren əsas cəhət respublikada və rayonun ictimai-siyasi, ədəbi-mədəni həyatında baş verən hadisələrlə oxucularını məlumatlandırması olub.

Məlumdur ki, 30 ilə yaxındır ki, Cəbrayıl camaatı məcburi köçkün həyatı yaşadı. Bu ağır illərdə də "Xudafərin harayından qalan mən!.." devizi altında nəşr olunmaqla Cəbrayılıların mənəvi birlik rəmzinə çevrildi. Bu illərdə "Xudafərin" qəzeti insanların dər-dərini bölüşdüyü və bunun-

la da aram olduğu bir mənəvi məkana, bir müqəddəs ünvana döndü. Onların vətənə qayıtmaq ümidlərini ölməyə qoymadı. Beləcə, "Xudafərin" adına, harayına sığınanlar üçün mənəvi dirilik, müqəddəs vətən rəmzinə döndü. Dövlətimizin apardığı məqsədyönlü daxili və xarici siyasəti öz səhifələrində daimi işıqlandıran, təbliğ edən "Xudafərin" qəzeti məhz bu siyasi dəst-xəttin ölkəni işıqlı gələcəyə çıxaracağına oxucularına təlqin etdi.

Qəzetin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şakir Albaliyev deyir ki, rəsmi dövlət qəzeti kimi "Azərbaycan" qəzeti dünyada və ölkədə baş verən hadisələrdən respublika ictimaiyyətini hali etdiyi kimi, əyalət qəzeti olaraq rəsmi mətbu orqan kimi də "Xudafərin" qəzeti rayon

əhalisini bu istiqamətdə maarifləndirir. Bu baxımdan "Xudafərin" qəzetini "Azərbaycan" qəzetinin kiçik qardaşı hesab edirəm.

Baş redakturun obrazlı şəkildə səciyyələndirdiyi "kiçik qardaşımızı" 90 illik yubileyi münasibətilə təbrik edirik. Ağır illərin sınağından uğurla çıxan və yurdaşlarının inamını ölməyə qoymayan, onların vətənə dönmək arzularının yoluna işıq salan "Xudafərin" qəzeti! Bu gün sənə ən böyük təbrik sözümüzü arzu şəkildə dilə gətiririk:

-90 yaşlı bir müdrik timsalında tezliklə Cəbrayıl sakinlərinin doğma yurdlarına qayıdış yolunun bələdçisi olmağın arzulayırıq! Qoy "Xudafərin" in səhifələrini tezliklə Cəbrayılın yenidən tikilib-qurulmasından, abadlaşdırılmasından bəhs açan yazılar bəzəsin!

Yubileyiniz mübarək, doğma "Xudafərin" çilər!

"Dərələyəz"

("Dərələyəz" qəzeti № 8 (143), 23 avqust 2022-ci il)

"YURD YERLERİMİZ" silsiləsindən



HİDAYƏT SƏFƏRLİ

BALYANDIM

Qartal tək dağların başında durub,
Həsretdən yorulub, boynunu burub.
Qovuşub vüsala, xoş növraq qurub;
Mənim ilk istəyim, mənim ilk andım,-
Balyandım!

Çox qızındım zaman-zaman istinə,
Diş qıcadı yağdı düşməni üstünə.
Kor oldular sonda sənəni üstünə,
Sabahına, bu xoş günə inandım,-
Balyandım!

Yolum düşdü "Orta bulaq", "Xəstə"yə,
"Daş bulaq"dan sözü yığdım bəstəyə.
Kövrəlmişəm, deyin mənə bəs niyə;
İşimdəki yanan odla qalandım,-
Balyandım!

Xalı sərib dağın gülü-çiçəyi,
Gül-çiçəyin ətir qoxur ləçəyi.
Gəl-gəl deyib səslər quşu, böcəyi;
Səhər-səhər bir cəh-cəhə oyandım,-
Balyandım!

Qayıdacam, o vədəyə az qalıb,
Qış gedibdi, payız ötüb, yaz qalıb.
Vəsf etməyə səni kaman, saz qalıb;
Sən var idin, mən də dözdüm, dayandım,-
Balyandım!

HACILI

Zərbəni endirdik o mənfur şərə,
Yolumu gözleyir orda dağ, dərə.
Yüksələn bir bayraq emməz bir kərə;
Keçdi ömür-günüm ağır-acılı,
Ay isti ocağım, közüm **Hacılı!**

Düşmüşəm illərdi səndən aralı,
Həsretdən, nisgildən qəlbim yaralı,
Sordular, a qardaş, bəs sən haralı?
Dedim o kənddənəm, nur tək saçılı,
Mənim göz nurumsan, gözüm **Hacılı!**

Gedişim ağırdı, dönüşüm gözəl,
Dağ-dərə, yal-yamac, örüşüm gözəl.
"Görüş"de sənənlə görüşüm, gözəl;
Gəlirik qoynuna qardaş-bacılı,
Dilimdə bal-şəkər sözüm - **Hacılı!**

Qayıda bilmədi gedənin çoxu,
Oxu, qəlbimdəki nisgili, oxu.
Bilmirəm gerçəkdi, yoxsa ki, yuxu;
Neçə kərbəlayı, neçə hacılı,
Qəlblərə bəxş elə dözdüm, **Hacılı!**

Elin şəhid oğlu - Əhmədi orda,
Bir elin talanmış zəhməti orda.
Götürdük, nəhayət, töhməti orda;
Tanrı dərğahına əllər açılı,
Çözüm bu möhnəti, çözüm, **Hacılı!**

QARACALLI

Dağlardan boylanıb bir gözəl baxır,
Onu vəsf edənə yandırır-yaxır.
Çatdıq vüsala, biz çatdıq axır;
Hüsnü bir tamaşa, o şəkər-balı,-
Qaracallı!

Yolun düşsə "Böyük kəhriz", bulağa,
Quşların cəh-cəhi gələr qulağa.
Deyər dayan, getmə məndən uzağa;
Görərsən səsləyir bir qara xallı,-
Qaracallı!

"Pirəm yeri" qucaq açar gələne,
"Kalafat"da kəder-qəmim ələne.
Qaranlıqlar işıq, nura bələne.
Biz də olaq üzü gülər, xoş hallı,-
Qaracallı!

Zaman oldu həsrət qaldın Gəyəne,
Lənət olsun bu düzəni əyəne.
Aman vermə sən qəlbinə dəyəne;
Boylanır yollara bir qara şallı,-
Qaracallı!

Keşiyini gerek çəkək hər daşın,
O daşlara həkk olunub yaddaşın.
Üç diyarda üç oba var - qardaşın;
Əl-ələ tutaraq gedərik "Yallı",-
Qaracallı!

Şair könlüm istər yazım, yaradım,
Mən həyatda dostu, yadı aradım.
Bir söz dedim, bəlkə, yurda yaradım;
Vüsala həsrət könlüm xəyallı,-
Qaracallı!




ARZULARINA ÇATASAN, CAVİD!

- Bu gün mənim sevinməyə, fəxr etməyə, hətta öyünməyə haqqım var. Axı onbirillik əziyyətim hədəf getməyib. İki ali məktəbə imtahan vermişəm, ikisinə də daxil olmuşam.

Bu sözləri mənə Cavid Sadıqlı dedi. O, danışdıqca necə də həyəcan keçirirdi. Gözləri gülür, sifəti allanırdı. Onun sevincinə, fərəhinə şərik oldum.

Cavid Nərimanov rayonundakı 82 sayılı orta məktəbi bu il bitirdi. Sənədlərini birinci qrupa verdi. Orta məktəbi yaxşı oxuduğuna görə imtahanı da müvəffəqiyyətlə verərək 654 bal topladı. Bununla kifayətlənməyib UFAZ-ın Kompüter Elmləri Mühəndisliyi İxtisasına qəbul olunmaq üçün bəxtini sınaq. Bu elm ocağında da imtahanlardan alını açıq çıxdı. O, UFAZ-ın Kompüter Elmləri Mühəndisliyi (ödənişsiz) ixtisasına qəbul olundu.

Cavid ata-baba yurdu Cəbrayıl rayonunu görməyib. Onun da valideynləri məcburi köçkün düşüb, Bakıya gələrək Nizami rayonundakı 278 sayılı uşaq bağçasında məskunlaşmışlar. Cavid burada dünyaya göz açıb. Mən də burada məskunlaşdığım



ma görə onun necə böyüyüb boy atdığına canlı şahidiyəm. Böyüdükcə bir-birimizə qarşı münasibətimiz artır. Tez-tez yanına gəlir, söhbətləşirdik. Ona öyüdnəsihətlər verir, dərslərini yaxşı oxuyub, ali məktəbə daxil olmağın dənə-dənə tapşırırdım.

O, hələ aşağı sinifdə oxuyandan mənim kitablarımdakı hekayə və povestləri maraqla oxuyurdu. Oxuduğu əsərin məzmununu mənə danışdı. Hər dəfə də mənə yeni yazılar istəyirdi. Onun bədii ədəbiyyata, elmə olan marağı məni valeh etmişdi. Təhsilin qapılarının onun üzünə həmişə açıq olacağı mənə də inam yaratmışdı. Artıq inam

özünü bürüzə verir.

Cavid ailənin tək oğludur. Onun özündən böyük iki bacısı var- Qumru və Günel. Bacıların ikisi də eyni ildə Xalq Təsərrüfatı Universitetinə daxil olmuş, oranı qurtarmış, ixtisasları üzrə magistraturanı ötən il bitirmişdir. Hazırda onlar ixtisasları üzrə müxtəlif sahələrdə çalışırlar.

Yeri gəlmişkən onu deyim ki, onların ataları Nizaməddin Sadıqov gənc yaşında dünyadan köçmüşdür. Qızları ilk dərindən evə gələndə atalarının ürkütülmədən vəfat etdiklərini gördülər. Ailənin yükü anaları Kəmalə xanımın üzərinə düşdü. Kəmalə müəllimə bu çətin işin öhtəsindən bacarıqla gəlir.

Artıq seçim başlayıb. Cavid fikirləşmədən, götür-qoy etmədən UFAZ-ın Kompüter Elmləri Mühəndisliyi ixtisasını seçdi. Bu, onun arzusu idi. Onun hələ qarşıda həyata keçirəcəyi arzusu çoxdur. Bu yolda ona ancaq bunu deyər bilərəm: arzularına çatasan, Cavid!

Təhsil yollarında sənə müvəffəqiyyətlər arzulayıram.

Sərməst SEYİDLİYEV,
yazıçı-jurnalist

Təbrik edirik!

Yeganə Əhmədovanı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Qida Sənayesi Kollecinin İstehlak mallarının ekspertizası ixtisasına qəbul olması münasibətilə nənələri Sima və Qərənfil, babası Fəxrəddin, atası Abbas, anası Rəna, qardaşı Fəxrəddin, əmiləri Azər, Atəş, dayıları Əfqan, Nağı, Fazil, xalası Ramilə təbrik edirlər.

Təbrikə Şakir müəllim də qoşulur, həyatda və təhsildə bol-bol uğurlar qazanmasını arzulayır.



Baş redaktor:
Şakir Əlif oğlu
ALBALIYEV

Qəzet Ədliyyə Nazirliyində qeydə alınmış.
CIF 1209641
H/h:55233080000
kod: 200123
VÖEN: 9900003611
SWIFT kod: AIBAZ2X
M/h: AZ37NABZ01350100000000001944
Benefitsarın hesabı: AZ27IIB410100C9443130139112
VÖEN: 8200035441
Ünvan: AZ 1073, Bakı şəh.,
Mətbuat prospekti, 529-cu məhəllə
"Azərbaycan" nəşriyyatı.
Telefon: (051) 441-15-82

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.

Əlyazmalar geri qaytarılmır.

Qəzet "Xudafərin" qəzetinin kompüter mərkəzində yığılıb, səhifələnilib və "Azərbaycan" nəşriyyatında çap edilib.

albaliyevshakir@gmail.com
albaliyevshakir@rambler.ru

Sifariş №: 2405
Tiraj: 2000